



ANA KÜR

XÜSUSİ BURAXILIŞ

Mart 2021-ci il, N 1-2 (152-153)
Qəzet 21 fevral 2009-cu il tarixdən çıxır

İctimai, ekoloji maarifləndirici qəzet

Salyan. Sosial inkişaf illəri: 2016-2021 Son beş ildə tarixə çevrilən anlar



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il sentyabrın 3-də Salyan rayonuna səfər etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il sentyabr ayının 3-də Salyan rayonuna səfəri çərçivəsində Salyan şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Şirvan-Muğan magistral su kəməmindən çəkilmiş yeni içməli su xəttinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının yeni inzibati binasının, Salyan-Babazanan yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən körpünün, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 31-54 kilometrlik hissəsinin açılış mərasimində iştirak etmişdir. Daha sonra dövlət başçısı pambıq sahələrinə baxmış, pambıqçılarla görüşüb onlarla söhbət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il sentyabrın 24-də Salyan rayonuna səfər etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il sentyabr ayının 24-də Salyan rayonuna səfəri çərçivəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kv-luq "Qaraqaşlı" yarımsansiyasının, şəhər 2 saylı tam orta məktəbinin yeni binasının, Bayraq Muzeyinin, rayonun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışlarında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, Xıdırli kəndində Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksinin fəaliyyəti ilə tanış olmuşdur.



Salyan. Sosial inkişaf illəri: 2016-2021

Son beş ildə tarixə çevrilən anlar

4 mart 2016-cı il, cümə günü Salyan rayonun ictimai-siyasi həyatında çox mühim hadisə baş verdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sevindik Hacıoğlu Hətəmovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında imzaladığı Sərəncam haqqında məlumat yayıldı.

Bu yeni təyinatda adı çəkilən başçı barədə vətəndaşlarda çox az məlumat var idi. Onu da etiraf etmək lazımdır ki, Sevindik müəllim çox qısa müddətdə özünü xalqa lazımi qədər tanıtdıra bildi. İnsanlar onunla hər görüşdə, hər təmasda bir doğmalıq, yaxınlıq hiss etməyə başladılar, ata-oğul, bacı-qardaş, mehriban dost münasibəti gördülər. İndi o tarixi gündən artıq 5 ilin necə keçdiyini o qədər də hiss etməyə, arxada qalan günləri, ayları birlikdə vərəqləmək istəyirik, əziz oxucularımız!

Bu məqalə müstəqil qəzetin araşdırma yazısı olsa da, bütövlükdə Salyan ictimaiyyətinin, onun ziyalılarının, sakinlərin tam beş il ərzində, şad və çətin günlərdə onlarla birlikdə olmuş, sevinclərini, problemlərini bölüşmüş hörmətli başçısı bir ehtiram borcudur. Və bu yazı da bu təyinatla görə, doğma Prezidentimizə sonsuz minnətdarlığımızın kiçik təzahürüdür.

BELƏLİKLƏ, Salyan ictimai-siyasi qəzeti olan "Qələbə" özünün 19 mart 2016-cı il tarixli sayında yazdı: "Mart ayının 4-də Salyan Rayon İcra Hakimiyyətinin geniş iclas zalında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 4 mart 2016-cı il tarixli sərəncamı ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Sevindik Hacıoğlu Hətəmovun rayon ictimaiyyətinə təqdim mərasimi keçirildi.

Rövşən Mehdiyev- Aprel şəhidimiz Rəşid Mehdiyevin atası

-Əvvəla, mən çox minnətdaram ki, mənim üçün də hörmətli Sevindik müəllim haqqında fikrini söyləmək imkanı yaranmışdır. Mən onu insanlığın ən böyük zirvəsində görürəm. O, beş ildir ki, bizim ailənin həyatına daxil olub və həmişə də bizə məna və dəstəkdir. Mən onu ilk gündən xeyirxah, təvəzökar insan görmüşəm. Onun insani xarakterlərini sadələşməyə qurtaran deyil. 44 günlük Vətən müharibəsində də Salyan əhalisi onu bir daha tanıdı. Hər bir şəhidin qarşılınması, dəfn olunması, digər zəruri işlərin görülməsi, şəhid və qazi ailələrinə göstərilən qayğıni təsəvvür etmək çox çətindir. Tarixi qələbənin ilk şəhidinin torpağa tapşırılmasında mən də iştirak edirdim. Dəyər mərasimlərdə də olmuşam. O, təkcə bir rayon rəhbəri kimi deyil, bir ata kimi necə qəmləndiyini, hadisəni necə yaşadığını görmüşəm.



Sevindik müəllim 2016-cı ilin Aprel ayından bizim ailəyə necə münasibət göstərsə Vətən müharibəsində şəhid olmuş digər oğullarımızın ailələrinə də bu münasibəti göstərməkdədir. O, həmişə bizim yanımızdadır. Onun amalı insanlara xidmət etmək, tikmək, qurmaq və bu işi görənlərə dəstək olmaqdır. Onun kimi ideal insan mən həyatda görməmişəm. Desəm ki, o, bir əxlaq məktəbidir, yəqin, səhv etməzəm. Mən hörmətli başçımıza nə arzu etmək istərdim? Əvvəla onu Salyan rayonuna İcra başçısı təyin ediyinə görə Prezident İlham Əliyevə şəhid ailəmiz adından minnətdarlığımı bildirirəm.

Mən ona cəsarət, gələcək daha böyük işlərində uğurlar arzulayıram. Təbii ki, Vətən şirindir. Onun doğulduğu böyük Vətənin bir parçası olan Laçın rayonunun Gülbərti kəndi artıq Ali Baş Komandanın qətiyyəti, zəfərli ordumuzun qəhrəmanlığı sayəsində azaddır. Arzu edirəm ki, həyatının müəyyən hissəsini də o torpaqlarda nəfəs alardı...

Təqdim etmədə Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nəğdəliyev Sevindik Hacıoğlu Hətəmovu rayon ictimaiyyətinə təqdim edərək bildirmişdir ki, təyin olunan yeni başçı Azərbaycan Polixim İnstitutunda təhsil almış, müxtəlif vəzifələrdə, özəl sektorda işləmiş, üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, son isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nəğdəliyev əmin olduğunu bildirmişdir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Sevindik Hətəmov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin həyata keçirilməsində Salyan ictimaiyyətinə səfərbər edəcəkdir.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bildirmişdir ki, möhtərəm Prezidentimiz, zati-ailəli cənab İlham Əliyevin ona göstərdiyi yüksək etimadı layiqincə doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəkdir.

Rayon ağsaqqalları

Rahim Hüseynov,
Rayon ağsaqqalı, Elm və Təhsil Mərkəzi "Təfəkkür"
Universitetinin rektoru, Tibb elmləri doktoru, professor



Salyan rayonu özünün qədim tarixi və mədəni irsi, eyni zamanda müqəddir şəxsiyyətləri ilə həmişə fəxr etmişdir. Darülmöminlərin, məfkurə yaradıcı olan Əli bəy Hüseynzadənin, digər dövlət və ədəbi simalarının doğulduğu məkan olan Salyan özünəməxsus ənənələrini həmişə yaşadır. 2014-cü ildə özünün 2800 illiyini qeyd edən Salyanın ictimai-siyasi həyatında son beş ildə də yaddaqalan hadisələr çox olmuşdur.

Son beş ildə görülən işləri xatırlasaq ilk növbədə Kür çayı üzərində inşa edilərək istifadəyə verilmiş körpüləri, yeni məktəbləri, asfalt yolları qeyd etməliyik. Bütün bunlar vaxtında görülmüş və çox xeyirxah işlərdir. Mən isə böyük dəyərlərə malik digər məsələlər barədə fikirlərimi qeyd etmək istərdim.

Hörmətli Sevindik müəllimin Salyan rayonunda icra başçısı işlədiyi müddətdə, Salyanın ən qocaman müəssisəsi - "Qələbə" qəzetinin 95 illik yubileyi Mətbuat Şurasının, Respublikanın digər ziyalılarının iştirakı ilə qeyd edilmişdir.

Əməkdar mədəniyyət işçisi, Aşıq Pənah Pənahovun 90. Xalq artisti, Dövlət mükafatları laureatı Həsən Məmmədovun 80 illik yubileyi yüksək səviyyədə, Salyana məxsus ənənələrə layiq qeyd olunduğunu xatırlamaq istərdim.

Mən 2017-ci il Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpars tərəfindən atasının Azərbaycana hədiyyə edilmiş yaradıcılıq işlərinin və şəxsi əşyalarının bir qisminin Salyanda böyük mütəfəkkirin adı daşyan tarix-diyarşünaslıq muzeyinə təqdim edilməsini də tədbir iştirakçısı kimi, bir ev sahibi kimi, çox böyük əhəmiyyətli hadisə kimi, dəyərləndirirəm. Bu təqdimatda respublikanın mədəni ictimaiyyətinin nümayəndələri, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak etmiş və tədbirin yüksək səviyyədə keçirilməsi üçün lazımi diqqət və qayğı göstərmişdir.

Bakıda yaşayan, lakin ürəyi həmişə salyanlılarla olan, buradakı yenilikləri daim izləyən bir ağsaqqal ziyalı kimi deyə bilərik ki, Sevindik Hətəmov rayon rəhbəri olmaqla insanların problemlərini, mürcətlərini həlli üçün var qüvvə ilə çalışır və əsasən də buna nail olur. O, çox mədəni və səxavətli, ürəyiaçıq bir insandır. Salyanlılar da qədrbiləndir. İnsanlara dəyər verməyi bacarırlar. Mən də ona cəsarətli, çətin və məsuliyyətli işində yeni müvəffəqiyyətlər arzu edirəm.

O, kabinet adamı olmadı...

Təqdimat mərasimindən və sonrakı dövrlərdə başçının rəhbərliyi ilə rayonda keçirilən tədbirlərdə: görüş və qəbüllərdə, şura iclaslarında, digər rəsmi yığıncaqlarda bir iştirakçı kimi müşahidəçilərimiz deməyə əsas verir ki, bu 5 ildə Sevindik müəllimin iş prinsipi, insanlara münasibəti, idarə, müəssisə rəhbərlərinə tələbkarlığı heç dəyişmədi. Görünən odur ki, bu illər ərzində o, bir dövlət məmurunu kimi, Prezidentinə, xalqına necə xidmət etmək nümunəsi göstərmişdir. Bütün bu işlərin başında səliflik, təmizlik, səffəfləq dayanır. Yalnız niyyəti və qəlbli təmiz insanlar başqa məmurlardan da belə işləməyi tələb edə bilərlər.

...Rayonun idarə və müəssisələrinin,

hüquq-mühafizə orqanlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən ilk yığıncaqda icra hakimiyyəti başçısı Sevindik Hətəmov Salyan rayonunun tarixi şəxsiyyətlərinin, tanınmış dövlət, elm və incəsənət xadimlərinin adlarını hörmətlə çəkdi, onları xalqa təmənnsiz xidmətin bir nümunəsi kimi göstərdi və bu gün dövlət məmurlarının, idarə, müəssisə rəhbərlərinin də əsas vəzifəsinin xalqa şərafətli xidmətdən olduğunu xatırladı. O yığıncaqda iştirak edənlər yaqin xatırlaylar. Başçının sakit tərdə, lakin qətiyyətlə və sort şəkildə dediyi sözlərdən sanıram ki çoxları pay götdürdü: "dövlət qulluqçusu xalqın xidmətçisidir. Bütün idarə və müəssisə rəhbərləri xalqın malı-

na, etimad olunan əmlaka göz dikməməlidir. Stolun üstünün torpağı zəhmətkeş insan üçün kifayətdir. Prezidentin sosial maddəfəyəsə ehtiyacı olan insanların üçün ayırdığı vəsaitə göz tikən məmurların ən ağır cəzaya layiqdir".

Daha sonra yeni başçı bildirdi ki, möhtərəm Prezidentimizin Sərəncamı ilə və onun etimadını doğrultmaq üçün Salyandayam. Bu gün necəyəmsə, buradan gedəndə də mənə belə görəcəksiniz.

Sanıram ki, bu çıxışdan hər kas yaxşı mənada öz payını götdürdü...Biz ziyahlar isə Salyan yeni dövrə, məna və saflaşma və insani dəyərlərə önəm verəcəyi zamanə daxil olduğunu artıq hiss edirik. Bu zaman isə hamı gözəlyirdi...

Sevindik Hətəmov Salyanda icra başçısı vəzifəsinin icrasına əlamətdar günlər, bayramlar ərəfəsində başladı

İlk rəsmi tədbir Salyanda "Muğan" şadlıq evində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram yığıncağı oldu. Tədbirdə rayonumuzun idarə, müəssisə və təşkilatlarında çalışan, ictimai-siyasi həyatda fəal iştirak edən qadınlar, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Sonra RİH başçısı rayon qadınlarına cəsarət və xoşbəxtlik arzu edərək bildirmişdir ki, qoy heç bir zaman ağrı-acı qadınlarımızı qismət olmasın. Analarımız övladları ilə sevinsin, kişiləri ilə fəxr etsinlər. Ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri inanmış bildirmişdir ki, Salyan qadınları da rayonun ictimai-siyasi həyatında yaxından iştirak etməklə rayonumuzun daha da çiçəklənməsi üçün bundan sonra da öz töhfələrini verəcəklər.

Bir neçə gün sonra isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Kürqaraçlı kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərin sakinləri ilə görüş keçirmişdir.

Tədbir iştirakçıları qarşısında çıxış edən S.Hətəmov vurğulayaraq qeyd etmişdir ki, yerlərdə bir sıra problemlər olsa da, düzgün yanaşma, iş, tapşırılan sahəyə məsuliyyətli münasibət bütün çətinliklərin aradan qaldırılmasında əsas meyardır. Bu gün ölkə başçısının məmurlar qarşısında qoyduğu əsas vəzifə də onların xalqın xidmətinə layiqincə dayanmaq barədə tapşırıq və tövsiyələri lazımcına icra etmələridir.

RİH başçısı qaldırılan məsələlərə ayri-ayrılıqda münasibət bildirmiş, problemlər barədə aidiyyəti təşkilatların rəhbərlərinin arayışlarını dinləmiş, icranın nəzarətə götürülməsi məqsədi ilə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayon təhsil şöbəsinə təhsil işçiləri ilə görüşmüşdür.



RİH başçısı S.Hətəmov rayonda təhsil obyektlərinin təmiri, onların istilik sistemi ilə təchizatı, həmçinin yeni təhsil ocaqlarının inşası üçün müvafiq tədbirlərin ardıcılıqla həll ediləcəyini vurğulamışdır.

1995-ci ilin mart ayının ikinci ongünlüyündə baş verən hadisələr, müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanlarımızın yaddaşından silinməyib. Ölkəmizin vətəndaşları məhz həmin ay Novruz bayramı ərəfəsində ciddi vətəndaş qarşdurmasının şəhidi oldular. Təəssüf ki, insanların qanı töküldü. Nə yaxşı ki, Ulu Öndər Heydər Əliyev böyük cəsarət və siyasi iradə nümayiş etdirərək dövlətçiliyin əleyhinə yönəldilmiş vəziyyətin aradan qaldırılmasına nail oldu. Vətəndaş qarşdurması loğv edildi. Lakin 1995-ci il martın 16-dan 17-nə keçən gecə hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmək istəyən silahlı dəstənin günahı ucbatından 22 hərbi həyatla vaxtından əvvəl vidələşməli oldu. Onlardan biri də Salyan rayonunun yetirməsi Nazim Abbas oğlu Babayev idi. Nazim Babayev Salyan rayonunun Qaraçala qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilmiş, respublika Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Martın 17-də Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanla-

rının rəhbərləri, dövlət idarələrində çalışan qulluqçular, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri şəhərin mərkəzindəki Şəhidlər kompleksinə gələrək qəhrəman oğulların xatirəsini yad etmiş, "Ana" abidəsinin önünə gül-çiçək dəstələri düzmüşlər.

Milli Qəhrəmanın anası Laçın ana da izidham içində olmuşdur. RİH başçısı S.Hətəmov və izidham iştirakçıları burada Nazim Babayevin yaşillıq qoynunda ucaldılmış büstü önünə gəlmiş, abidəsi önünə tər gül-çiçək dəstələri düzmüş, xatirəsini sükuatla yad etmişlər. Yüzlərlə ziyarətçi büstün önünə tər gül-çiçək dəstələri düzmüşdür.

Milli Qəhrəmanın şəhid olması mən 21-ci il ərəfəsində RİH başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri Yeni Ulu-xanlı kəndinə gələrək Milli Qəhrəmanın anası Laçın Babayeva ilə görüşmüş, belə ləyaqətli oğul böyütdüyünə görə, ona minnətdarlıq etmişlər. Ailəyə Novruz sovgatı çatdırılmışdır.

RİH başçısı Sevindik Hətəmov Laçın ana ilə söhbət etmiş, onların problemlərinin həll edilməsini dəmin diqqət mərkəzində saxlanılacağı bildirmişdir. Laçın Babayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə, möhtərəm Prezidentimiz zati-ailəli cənab İlham Əliyevə dərin təşəkkürünü və sonsuz minnətdarlığını bildirmişdir.

Zəfər tarixini yazanlar unudulmur



44 günlük müharibədə igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış 58 qəhrəman oğlunu Salyan torpağı öz qoynuna almışdır. 239 nəfər qazimiz sinəsini düşməne sipər edərək bu torpağa qan tökmüşdür. Bir nəfər də olsun fərimiz olmamışdır.

Müharibənin başladığı ilk gündən Salyan rayon icra hakimiyyəti başçısının aparatı, xüsusən, hörmətli başçı Sevindik Hətəmovun rəhbərliyi ilə Prezident İlham Əliyevin qismən səfərbərlik haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar rayonda bütün zəruri işlərin icrası yüksək səviyyədə təmin edilmişdir.

Orduya yola salınma, cəbhə bölgəsinə, səngərdə olan əsgərlərimizə zəruri olan vasitələrin çatdırılması, əsgər ailələrinə diqqət və qayğı şəhidlərimizin qəhrəmanlarına layiq dəfn mərasimlərinin keçirilməsi, şəhid ailələrinə daimi və çox uca münasibət göstərilməsi rayon rəhbərini insanların qəlbində çox əziz və doğma bir insana çevirmişdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində iştirak etmiş oğullarımız, şəhidlərimizin ailə üzvləri, qazılarımız rayon rəhbəri Sevindik müəllim tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunmuşdur.

Azərbaycan tarixinin cəmi 44 gün davam edən Vətən müharibəsi kimi şanlı səhifə olmamışdır. 2020-ci ilin 27 sentyabrında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "İrəli" əmri ilə Silahlı Qüvvələrimiz şanlı Zəfər tarixi yazaraq 10 Noyabrda düşməni tam məğlubiyətə uğradılar.

Doğma Prezidentimizin iradəsi, şanlı ordumuzun qəhrəmanlığı hesabına Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. Xalqımız qazanılmış tarixi qələbəyə görə, xilaskar Prezidentimizə, şanlı ordumuza, Zəfər tarixini yazanları, canları ilə yazan şəhidlərə həmişə minnətdardır və onların xatirəsini daim əza tutur.

Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan minlərlə salyanlı gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinə müraciət etmiş, onlardan yalnız 2400 nəfərindən çoxuna Vətən müharibəsində iştirak etmək nəşib olmuşdur.



Salyan. Sosial inkişaf illəri: 2016-2021

Son beş ildə tarixə çevrilən anlar

Prezident İlham Əliyev tərəfindən 2016-2021-ci illərdə Salyan rayonunun sosial- iqtisadi inkişafına dair imzalanan sərəncamlar

S.H.Hətəmovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. 4 mart 2016.
Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında. 26 Avqust 2016
Salyan şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında. 07 sentyabr 2016.
Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında. 19 Avqust 2017.
Salyan rayonunun Qaraçala-Düzənlik-Peyk-Birinci Varlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında. 27 sentyabr 2017.
Salyan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında. 26 Sentyabr 2017
Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin həyata keçirilməsi haqqında. 2 Aprel 2018
Şirvan-Salyan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında. 5 Aprel 2018

Salyan rayonunun Arbatan-Marışlı-Seyidsadiqlı-Quyçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında. 2 Oktyabr 2018
Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorasiya işləri ilə bağlı əlavə tədbirlər haqqında. 15 Fevral 2019
Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında. 18 mart 2019
Salyan rayonunun Abadkənd-Kolanı-Xələc-Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında. 29 iyul 2019
Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında. 25 Dekabr 2019
Salyan rayonunun Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında. 6 iyun 2020

Tahir Yusifov, RIH başçısı yanında şura üzvü, Salyan Suvarma Sistemləri İdarəsinin rəisi, "Tərəqqi" medalı.



Sevindik Hətəmovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Salyan rayonuna icra başçısı təyin edildiyi vaxtdan tam beş illik bir zaman keçir. Bu dövr istər respublikamızın, istərsə də rayonumuzun ictimai-siyasi həyatında əlamətdar hadisələrlə zəngin olmuşdur. Xalqımız Prezident, Milli Məclis və Bələdiyyələrə seçkilərdə yüksək fəallıq və mütəşəkkilliklə iştirak etmişdir. Bu çox mühüm hadisələrdə salyanlılar da dövlətçilik ənənələrinə sadiqət nümunəsi göstərmişlər. Zəfər tarixini də birgə yaşamışıq.

Bu gün rayonumuzun idarə, müəssisə və təşkilatlarının, bütövlükdə rayon ictimaiyyətinin birgə səyi və rayon rəhbərliyinin idarəçiliyi ilə salyanlılar sosial-iqtisadi həyatın qarşıya qoyduğu vəzifələri uğurla icra etməkdədirlər.

Sevindik müəllim Salyan rayonunda icra başçısı işlədiyi müddətdə hər bir kəsin azizinə, doğmasına çevrilmişdir. Ümumiyyətlə, bu əsən məsələ deyil. Bəzən kiçik bir ailədə, ya da kollektivdə müəyyən çətinliklər, problemlər yaşanır. 140 min nəfərə yaxın sakinə olan rayonda isə təbii ki, belə hallar daha çox xarakterikdir.

Son illər RIH-in şura üzvü kimi, qəbüllərdə, yüksək səviyyəli tədbirlərdə mən də iştirak edirəm. Şahidi oluram ki, RIH başçısı na qədər səbirli, intellekt nümayiş etdirməklə insanları sona qədər dinləyir, dardlarına, problemlərinə şürik olur. Hallına çalır və əksərən də buna nail olur. Salyanda hər bir sadə vətəndaş üçün onunla təmas qurmaq, görüşmək, hətta zənglənmək belə çətinlik yaratmır.

Çalışdığım meliorasiya sisteminin də öz çətinlikləri, problemləri vardır. Onların da həllində cənab başçı nazirliklərə, aidiyyəti dövlət qurumlarına birbaşa müraciət etməklə bizə yaxından kömək edir. Bəzən öz şəxsi münasibətləri hesabına da bizim üçün, rayon üçün gərəkliləri həll edir. Rayonda kanal və kollektorların lildən təmizlənməsi üçün hazırlanan qrafiki başçı təsdiq edərək, bu sahənin problemlərini öyrənir və həllinə kömək edir.

Sevindik müəllim ilk gündən salyanlılarla necə mehriban münasibətdə olubsa, bu sevgi hələ də tükenməyib. Başçı vətəndaşların sevinclə və kədərli günlərində də həmişə onların yanında. Həyat təcrübəmdən çox rəhbərlərlə təmasda olub, birlikdə işləmişəm. Ehtiram edirəm ki, hər birinin çox yaxşı xarakterləri olsa da, insanlara fərdi yanaşmaq keyfiyyətlərinə görə Sevindik müəllim kimi rəhbərlə hələ qarşılaşmamışam. Mən ona gələcək işlərdə uğurlar, cəsarəti, nəvə-nəticə toyu görməyi arzulayıram.

Əliyev Axundov, SSRİ-nin səhiyyə əlaçısı, ali dərəcəli, "Tərəqqi" medalı hakim



Sevindik müəllim hərmətli Prezidentimiz İlham Əliyev tərəfindən Salyana rəhbər təyin olunduqdan sonra ilk görüşdüyü insanlar sırasında rayon ağsaqqalları və ziyalılar olmuşdur. O, problemlərlə maraqlanmış və onların həlli barədə təkliflərimizi dinləmiş, müzakirə etmişdir. İşlədiyi müddətdə həkimlərlə 9 dəfə görüşmüşdür. Mən hələ belə bir başçı tanıyıram ki, bu vaxta kimi tibb işçiləri ilə bu qədər münasibətdə olsun.

Salyan şəhərinin əhalisi üçün onun ən böyük xidməti icmali su kəmərinin istifadəyə verilməsi barədə gördüyü işlərdir. İcmali suyun salyanlılar üçün xüsusi əhəmiyyəti var. Çünki Kür çayının suyu azaldığına görə, içmək mümkün deyildir. Ancaq bu gün icmali su barədə demək olar ki, problemimiz yoxdur. Biz Prezidentimizə minnətdarıq ki, Salyana belə bir rəhbər təyin etmişdir.

Sevindik müəllimin sözü ilə əməli bir-birini tamamlayır. O, nə danışsın, düz danışır, verdiyi vədə də əməl edir. Mən tam qətiyyətlə deyə bilərəm ki, Salyanda hər kəs onu doğması bilir. Çünki o, özü də insanların iş və həyat şəraitinin yaxşılaşdırılmasına çalışır. Heç kəsəndə təmənna ummur. Son dövrdə, pandemiya zamanında da əhali arasında olmuş, həyatını bəzən təhlükəyə də atsa da. Baş verən hadisə yeriində saatlarla qalmış, bundan başqa koronavirusdan qorunmaq üçün özü də əyani təbliğat aparmışdır.

Mən 72 yaşım var. Salyanlılar bilir ki, yalan danışan adam deyiləm. Ona görə də bu yaşda Sevindik müəllimi düzgün bir adam kimi, nəfəsi aşağı olan bir insan kimi tanıyıram. Allah ona cəsarət versin. Onun qayğısı hesabına neçə-neçə ağsaqqal sanatoriya-kurort müalicəsində olub. Onların yubileylərinin keçirilməsini təşkil edib. Şəxsən digər başqa hakim həmkarlarımla bərabər, mən də 70 illik yubileyimi əlamətdar hadisə kimi qeyd edib.

Salyan çox rayon komitələri, icra başçıları görüb. Lakin onların heç biri Sevindik müəllim kimi səhiyyə işinə qiymət verməyib. O dəfələrlə ağır xəstələrini, hadisə zamanı xəsarət alanların başı üstündə saatlarla dayanıb, onlara maddi yardım göstərib. Lazım olanları Bakı şəhərində mərkəzi xəstəxanalara çatdırılması üçün maşın tutub, onun xərcini çəkib.

Prezident sərəncamı ilə son beş ildə orden, medal və fəxri ad almış salyanlılar

Qurban Abbasov
Mərdan Cəlilov
Arif Cəlilov
Rəşad Cəbrayilov
Məhərrəm Məmmədov
Kərəm Muradov
Sənubər Kazımova
Rahab Əhmədov
Yaquət Ələsgərova

Tariyel Ağamalyev
Ziyafət Zeynalov
İlqar Əliyev
İlham İsmayılov
Balakışi Bağirov
Razigül Dadaşova
Nərmən Ağabəyova
Sehranə Rzayeva

Mircavad Cəfərov
Rafiq Mirzəyev
Seyran Cavadov
Cabbar Axundov
Malik Kərimov
Məhəbbət Dadaşov
Yeganə Əliyeva
.....

"Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş salyanlılar

Azərbaycan Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında imzaladığı sərəncam ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş

təpşirgini yerinə yetirərək göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərək igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Bu sırada həmyerlilərimiz vardır.

Cəbrayilov Sübhan Rahim oğlu-baş gizir-(ölümündən sonra) Zeynalov Zaur İlham oğlu-polkovnik Cahangirov Ələkbər Məhəmməd oğlu-polkovnik



Şəhid ailələri yad edilir



Yaquət Ələsgərova, TİAHİ Salyan rayon Komitəsinin sədri, "Tərəqqi" medalı, Əməkdar müəllim.

Ölkəmizdə təhsil sahəsi hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, I vitse-prezident, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevanın daimi diqqət və qayğıları hesabına bu sahənin maddi-texniki bazası genişlənir, yeni, müasir təhsil ocaqları istifadəyə verilir. Təbii ki, bütün bu məsələlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsində yerli təşəbbüslərin müstəsna rolu vardır.

Son beş ildə əvvəlki dövrlərə nisbətən bu sahəyə rayonumuzda xüsusi önəm verilmişdir. Yaxşı xatırlayıram ki, hörmətli başçımız Sevindik Hətəmov Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə Salyan rayonuna icra başçısı təyin edildikdən sonra ilk olaraq təhsil müəssisəsi qadınlarının da qatıldığı 8 mart tədbirində iştirak edərək rayon qadınlarını təbrik etmiş, sonra rayon təhsil şöbəsinin kollektivi ilə görüş keçirmiş, müəllimlərin problem və qayğıları ilə maraqlanmış, hər müraciətinin həlli üçün əməli köməklik göstərmişdir.

RIH başçısı rayonumuza işləməyə gələn, xüsusən kənd yerlərində çalışacaq gənc müəllimlərin sosial-məişət şəraitinin lazımı səviyyədə təşkilini həmişə nəzarətdə saxlamışdır. Ənənəvi bayram günlərində təqaüddə olan ahil müəllimlərin evlərində



onlarla görüşmüş, söhbət etmiş, hal-əhval tutmuş və onları bayram sovgatı ilə sevindirmişdir. Qabaqçıl müəllimlərin dövlət təltiflərinə layiq görülməsi, onların yubileylərinin keçirilməsi artıq yaxşı ənənələrə çevrilib. Təhsil işçiləri son illər dövlət və Heydər Əliyev Fondu hesabına tikilmiş və təmir edilmiş 2 sayılı şəhər tam orta məktəbi, Kürkənd, Ərəbqardaşbəyli, Arbatan, Kürsəngi kənd məktəblərinin ərəşəyə gəlməsi üçün hörmətli başçımız Sevindik Hətəmovun əməyini həmişə xatırlayacağıq. Hazırda kəndlərimizdə yeni təhsil ocaqlarının tikintisi davam etməkdədir.

Mən də təhsil işçiləri adından bizə həmişə doğma, əziz olan hörmətli icra başçımız işlərdə müvəffəqiyyətlər və cəsarəti arzulayıram.

Hacı Qurban Abbasov, "İlkin-N" MMC-nin direktoru, II dərəcəli Əmək ordenli.



Geniş profilli iş həcmi yerinə yetirən cəmiyyətimiz respublikanın digər bölgələrində olduğu kimi, Salyan rayonunda da çoxlu sayda sosial obyektlərin tikintisi quraşdırma işlərini icra etmişdir. Rayon İcra Hakimiyyətinin inzibati binasının, kəndlərimizdə istifadəyə verilən 5 yeni məktəbin və bir çox digər obyektlərin inşası "İlkin-N" MMC tərəfindən icra edilmişdir.

Son beş ildə də bu ənənə davam etmişdir. Biz qürur duyuruq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasında kollektivimizin də əməyi vardır. Açılışında möhtərəm Prezidentimizin iştirak etdiyi Salyan 2 sayılı tam orta məktəbin inşası da "İlkin-N" MMC icra etmişdir. 1200 şagird yerlik bu məktəb bölgənin ən müasir təhsil ocaqlarından biridir.

Rayonun Qarabağlı kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr və uşaq bağçasının inşasında da bizim əməyimiz vardır.

Tariyel Atamalyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı.



Son 5 ildə Salyan rayonunda kənd təsərrüfatının bütün sahələri öz inkişaf dövrünü yaşamışdır. Belə ki, taxılçılıq, pambıqçılıq, yem bitkiləri, tərəvəz, bostan, heyvandarlıq və digər sahələrdə son 5 ildə məhsuldarlıq göstəricisi artmışdır. İnkişaf prosesi intensiv yolla getmişdir. Nümunə üçün qeyd edək ki, bitkiçilik sahəsində pambığın məhsuldarlığı 2016-cı ildə 2168 hektardan 2710 ton məhsulə qədər artmışdır. 2020-ci ildə isə 5010 hektardan 2710 ton məhsulə qədər orta məhsuldarlıq 40.7 sentner olmaqla 2025 ton məhsul əldə edilmişdir. Fəxrli deyə bilərik ki, Salyan rayonu 2020-ci ildə hər hektardan götürülən orta məhsuldarlığa görə pambıqçılıq rayonları arasında birinci yeri tutmuşdur.

Taxılçılıq sahəsində də bu sözləri demək olar. Belə ki, 2016-cı ildə Salyan rayonunda taxıl sahələrindən hər hektara görə orta məhsuldarlıq 30.4 sentner olursadursa, 2020-ci ildə isə taxıl sahələrindən hər hektara görə orta məhsuldarlıq 39.6 sentner olmuşdur.

Salyan rayonunda kənd təsərrüfatının ikinci ən böyük sahəsi olan heyvandarlıq sahəsi də inkişaf etməkdədir.

Dövlətin kənd təsərrüfatına olan qayğısı Salyan rayonunda da güclü hiss edilmişdir. Ölkəmizdə, o cümlədən rayonumuzda kənd təsərrüfatında çalışan fermerlərə daima müntib şərait yaradılmış, onların bütün problemləri və qayğıları ilə dövlətin müvafiq strukturları maraqlanmış və lazımı köməklik göstərilmişdir. Bunun nəticəsidir ki, kənd təsərrüfatına fermerlərin marağı hər il artmaqda davam edir və kənd təsərrüfatı məhsullarından əldə edilən gəlirlər insanların yaşayış tərzinə müsbət təsir edir. Salyan rayonunda kənd təsərrüfatının artım dinamikasına Salyan rayonu İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmovun xüsusi rolu olmuşdur. Görülən bütün işlər barədə hörmətli başçı məlumatlıdır. Qarşıya çıxan bu və ya digər problemlər operativ olaraq həll edilir. Yeriində həlli mümkün olmayan məsələlər yuxarı təşkilatlar qarşısında qaldırılmaqla həllinə nail olunur.

Son illərdə əmək meydanında uğurlar qazanan kənd təsərrüfatı işçilərinin əməyinin qiymətləndirilməsinə diqqət və qayğı artmış, fərqlənən insanların dövlət təltiflərinə təqdim edilərək müxtəlif orden və medallara layiq görülməsi ənənə halını almışdır.

Hörmətli başçımız rayonumuzun çoxminli kənd sakinləri adından çətin və məsuliyyətli işində uğurlar diləyir və arzu edirik ki, onun halal süfrəsindən ruzi-bərəkət heç zaman əskik olmasın.

Salyan. Sosial inkişaf illəri: 2016-2021

Son beş ildə tarixə çevrilən anlar

Əli bəy Hüseynzadənin xatirəsi həmişə yad edilir



Türk dünyasının böyük oğlu Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda Kür çayı sahilində dünyaya gəlmiş, 17 mart 1940-cı ildə Türkiyənin İstanbul şəhərində vəfat edərək "Qaraca Əhməd" qəbiristanlığında dəfn edilmişdir.

Əli bəy Hüseynzadənin bir alim, bir filosof, həkim, rəssam, jurnalist kimi fəaliyyəti çoxsahəli olmuş və ədib türk dünyasının tərəqqi və inkişafında müstəsna rol oynamışdır. Təsəffüf deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubi-

leyinin tənənəli surətdə qeyd edilməsi barədə sərəncam imzalamış və onun yubileyi respublikamızda böyük mədəni-siyasi hadisə kimi qeyd edilmişdir.

Respublikamızın hər yerində olduğu kimi, doğulduğu Salyan torpağında da xatirəsi daim əziz tutulur. Adı əbədiləşdirilmişdir. Şərəfinə şəhərimizin böyük meydanlarından birində abidə ucaldılmışdır. Adına küçə verilmişdir. Rayon tarix-diyarşünaslıq muzeyi onun adını daşıyır.

Hər il salyanlılar müfəkkir həmyerlilərinin doğum və anım günlərini qeyd etmək üçün onun abidəsinin önünə tor gül-çiçək dəstələri düzür, xatirəsi öndündə baş əyir, çox zəngin ictimai-mədəni irsini ehtiramla xatırlayırlar.

Əli bəy Hüseynzadənin anım günündə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevincik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri ziyarət etmişlər. Tədbir iştirakçıları abidənin önünə tor gül-çiçək dəstələri düzmüş və Əli bəy Hüseynzadənin keçdiyi həyat yolunu bir daha xatırlamışlar.

Sosial mediadan...

...Sevincik müəllim hər zaman şəhid ailələrini, Qarabağ qazılarını diqqət və qayğısında saxlayır. 44 günlük Vətən müharibəsində Salyan rayonunda Şəhidlik zirvəsinə ucalmış şəhidlərin dəfn mərasimlərində iştirak edib. Şəhid yarımlarının problemləri və onları rahat edən məsələlərə də maraqlanıb. Əsla kabinet məmuruna olmayıb.

Daim dövlətimizin, xalqımızın, işlədiyi rayonun maraqları uğrunda çalışıb. Hər zaman rayon sakinlərinin yanında, arxasında olub. Sevincik Hətəmovun çox sevilməsi təsadüfi deyil. Laçın rayonunda, Yardımlı rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsində işlədiyi müddətdə də insanların böyük sevgisini, güvənini qazandı. Hər zaman ehtiyacı olan insanların yanında olub... Bu gün isə dəyərli ziyalı Sevincik Hətəmov Salyan Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində işləyir. Şəhid ailələrini, Qarabağ qazılarının və ehtiyacı olan, aztəminatlı rayon sakinlərinin problemləri ilə yaxından maraqlanıb. Onlara qarşı hər zaman diqqət və qayğı göstərir. Var olsun, Sevincik Hətəmov kimi, dövlətə, xalqına xidmət edən şəxsiyyətlərə...!

Koronavirusla mübarizədə



Dünyanı bürüyən Covid-19 koronavirus pandemiyası ötən ilin Mart ayından respublikamızda da öz təsirini getdikcə artırmağa başladı. Azərbaycan Prezidentinin qətiyyətli və vaxtında verilmiş qərarları nəticəsində ölkəmizdə zəruri tədbirlər həyata keçirilməyə başlandı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu məqsədlə xüsusi Koronavirusla Mübarizəyə Dəstək Fondu təşkil edildi. Virusun yayılma təsirini azaltmaq, yoluxan vətəndaşların müalicəsinin effektivliyini artırılması üçün mobil və ixtisaslaşdırılmış xəstəxanalar təşkil edildi.

Azərbaycan dövləti bu işi heç bir ölkədən yardım almada, əksinə ehtiyacı olan dövlətlərə dəfələrlə maddi və texniki dəstək göstərdi. Dünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiyanın aktiv dövrədəki fəaliyyətini dəfələrlə yüksək qiymətləndirdi.

Ölkəmizdə bu uğurlar Prezident İlham Əliyev tərəfindən vaxtında və düzgün qəbul edilmiş qərarlar hesabına, həkimlərimizin fədakarlığı bahasına əldə edildi. Rayonumuzda da pandemiya qarşı mübarizə vahid mərkəzdən idarə olunmaqla təşkil edildi. Bu məqsədlə RİH başçısı yanında xüsusi Qərargah yaradıldı və hazırda fəaliyyət göstərir. Bura Şura üzvləri, Səhiyyə təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri və digər aidiyyəti şəxslər daxildir. RİH başçısı Sevincik Hətəmov qərargahın rəhbəri kimi zəruri tədbirlərin icrasını təmin edilməsini daim nəzarətdə saxlamaqla əhalinin karantin dövrünün tələblərinin yerinə yetirilməsinə tələvə edir. Sevincik müəllimin rəhbərliyi ilə yaradılmış mobil qrupların, şəxson özlünün əhali arasında olması, maarifləndirici söhbətlər aparmasının çox bö-

yük əhəmiyyəti olmuşdur. Rayonda hüquq mühafizə orqanlarının, ictimaiyyət nümayəndələrinin, QHT təmsilçilərinin də bu sahədəki fəaliyyəti tədqiqatçıdır.

Salyan rayonunun tibb işçiləri koronavirusa qarşı mübarizə tədbirləri sırasında cənub rayonlarında təşkil edilmiş ixtisaslaşmış mobil xəstəxanalarda tibbi ezamiyyətlərdə olmuş və vəzifə borclarını şərəflə yerinə yetirmişlər. Hatta, xidməti vəzifəsini icra edərək koronavirusa yoluxaraq dünyasını dəyişən həkimlərimiz də olmuşdur.

Hazırda rayonda vətəndaşların koronavirus əleyhinə vaksinasıya edilməsi müştəkilliklə davam edir. Bu məqsədlə lazımı şərait yaradılmış və bütün işlər Rayon İcra Hakimiyyəti başçısı aparatının iştirakı ilə həyata keçirilir.

Biz səhiyyə işçiləri icra başçı-

mız Sevincik müəllimin işimizə olan diqqət və qayğısını hiss edirik, yeni müalicə korpuslarının tikintisinə, bütövlükdə səhiyyəimizin inkişafına verdiyi önəmli görür və işimizi bu istiqamətdə qurmağa çalışırıq.



Yenifai Qəhrəmanov, Salyan təcili və təcirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi, koronavirusla mübarizə məqsədi ilə RİH-də yaradılmış Qərargahın üzvü.

Bölgə mətbuatının yubileyləri qeyd olunur



Bu münasibətlə Salyan rayon İcra Hakimiyyətində tənənəli mərasim keçirilmişdir. Tədbirdə redaksiyanın yaradıcı kollektivi, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rayon ictimaiyyətinin nümayəndələri, qonşu Neftçalanın "Gündoğar", Sabirabad rayonunun "Suqovuşan" qəzetinin təmsilçiləri, oxucular iştirak etmişlər.

Tədbir iştirakçıları Heydər Əliyev adına parka gələrək Ulu Öndərin abidəsi önünə tor gül-çiçək dəstələri düzmüş, mətbuatımızın böyük hamisi olmuş ümummilli liderin xatirəsi önündə baş əymişlər.

Yubiley tədbirində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevincik Hətəmov yaradıcı kollektivi təbrik etmiş, Salyanın mədəni, ictimai-siyasi həyatının salınmasının yaradılmasında "Qələbə" qəzetinin əvəzsiz xidmətlərindən söz açmışdır.

Heydər Əliyev Mərkəzində Ulu Öndərin Salyandakı görüşlərini əks etdirən "Qələbə" qə-

zetinin hər nömrəsinin çox qiymətli tarixi sənəd kimi qorunmasını diqqətə çatdıran İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin tapşırığı ilə rayonda həyata keçirilən infrastruktur layihələrinin gedişinin də qəzetdə peşəkarcılıqla işıqlandırılmasını xüsusi qeyd etmişdir.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ölkəmizdə fikir, söz, ifadə azadlığı şəraitində nəşr edilən qəzetlərin fəaliyyətindən, həmçinin bölgə mətbuatının tarixində "Qələbə"nin dəsti-xəttindən, burada çalışmış jurnalistlərin peşəkarcılığından danışmışdır. O qeyd etmişdir ki, indiki iqtisadi şəraitdə bölgə mətbuatının qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında Salyan rayonunda yaxşı təcrübə vardır.

Cəmiyyətdə öz dəst-xətti ilə seçilmiş neçə-neçə fikir adamı bu sahədəki ilk kövrək addımlarını məhz bölgə mətbuatında atıb. Bu mənada 95 yaşını qeyd edən "Qələbə" qəzeti də xüsusi yer tutmaqdadır. Sevincik deyir ki, internet medianın əhəmiyyətini artırması xüsusən də qəzetin

de Salyan Rayon İcra Hakimiyyəti, ümumən rayon rəhbərliyi "Qələbə"nin gələcək üçün salınma funksiyasına ciddi önəm verir, nəşrin problemlərini həlləmə, yayımına həssas münasibət göstərir. Bu, digər rayonlar üçün də nümunə olmalıdır.

Şura sədri həmçinin, artıq 10 ildir ki, Salyanda nəşr edilən "Ana Kür" qəzetinin ekoloji maarifləndirmə sahəsindəki fəaliyyətini də yüksək qiymətləndirmiş və qəzetin redaktoruna Şuranın təbrik açıqlamalarını və qiymətli hədiyyə təqdim etmişdir.

"Qələbə" və "Ana Kür" qəzetlərinin baş redaktoru Rüstəm Məlikov qəzetlərinin fəaliyyəti barədə danışarkən məlumat vermişdir ki, "Qələbə" qəzeti 95 il ərzində hər onillikdə qəzetin qarşısında dayanan vəzifələri uğurla icra etmişdir. "Qələbə"nin tarixində müstəqillik illərimizin salınmasının yaradılması xüsusi yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda aparılan sosial-iqtisadi inkişafın gedişi barədə qəzet silsilə

Doğma Prezidentimizə minnətdarlıq

Rüstəm Məlikov, "Ana Kür" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" medalı, Ali Media Mükafatı laureatı.

Beş il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Sevincik Hətəmovun Salyan rayonuna icra başçısı təyin edilməsi təkcə kədr dəyişikliyi olmadı. Bütövlükdə Salyanın ictimai-siyasi həyatının ab-havası dəyişdi. Məmur vətəndaş münasibətləri yeniləndi. Vətəndaş qəbulu günləri artırıldı. İcra hakimiyyəti aparatı açıq qapı prinsipi ilə işləməyə başladı. Bura müəyyən problemin, hətta şəxsi məsələsinin həlli məqsədi ilə gələn vətəndaşda bu gün tam əminlik var ki, onu sona qədər eşidəcəklər. Lazım gələrsə rayon rəhbəri iş grafikinə çoxluğuna baxmayaraq, onu qəbul edərək qaldırıldığı məsələyə obyektiv münasibət bildirəcəkdir.

Çox şey yaxşı mənada dəyişdi. Özünə yurd salan, ev tikən, şəxsi biznesini yaradan hər bir kəs başçıdan "seyirli olsun" eşitdi. Evi yanan, digər bədbəxt hadisə ilə üzlaşanlar isə bəzən uzaq doğmalarından tez, yarımda Sevincik müəllimi və rayonun digər əlaqədar dövlət məmurlarını gördü. İlk qayğını və köməyi də başçıdan hiss etdi. Gördü ki, dövlətə həmişə vətəndaşın yanında.

Biz jurnalistlər, ictimaiyyəti təmsil edən ziyalılar bunu ilk gündən hiss etdik və gördük. Bu iş prinsipi bu gün də davam etməkdədir. Rayonun ən qocaman -100-ə yaxın yaşlı olan müəssisə hesab olunan "Qələbə" qəzetinin yubileylərində respublika səviyyəli tədbirlər kimi qeyd etməsi, onun dövrünün saxlanılması, o cümlədən müstəqil "Ana Kür" qəzetinin fəaliyyətinə verilən qiymət bizi daha yaxşı çalışmağa ruhlandırır. Qəzet əməkdaşlarının əməyinin qiymətləndirilməsi, mətbuat bayramlarında kollektiv təbrik etməsi, digər sosial qayğıların həlləmə kömək nümunəsini son beş ildə çox yaxşı hiss etmişik.

Bu qayğını hiss edən təkcə jurnalist kollektivləri deyil. Rayonun bir çox ziyalıları, xüsusən taqdaudda olanlar sanatoriya kurort müalicələrinə göndərilmələrinə köməklik göstərmişdir.

İctimaiyyət nümayəndəsi olaraq, Sevincik müəllimin Salyan rayonunda icra başçısı kimi, fəaliyyətini yüksək qiymətləndirir və möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk.



materiallar çap etmişdir. Baş redaktor vurğulamışdır ki, yubiley ərəfəsində nəşr edilən qəzetlərdə Salyan rayon İcra Hakimiyyəti başçısının, Mətbuat Şurasının, tanınmış ziyalıların və oxucuların təbrikləri yer almışdır.

Yubiley tədbirində "Elm və Təhsil Mərkəzi" Təfəkkür universitetinin rektoru, tibb elmləri doktoru, professor Rəhim Hüseynovun qəzetə ünvaladığı təbriki oxunmuş, şair Oqtay Rza, "Qələbə" qəzetinin vətəni, Əməkdar jurnalist

Rəhim Hüseynzadə, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, rayon ziyalıları birliyinin sədri Allahverdi Piriyev, Sabirabadın "Suqovuşan" qəzetinin əməkdaşı Elçin Nəsimli və başqaları çıxış edərək rayon qəzeti ilə bağlı xatirələrini bölüşmüş, yaradıcı kollektivə uğurlar arzulamışlar.

Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevincik Hətəmov qəzet əməkdaşlarının bir qrupuna fəxri fərman təqdim etmişdir.

Anakur.az saytı fəaliyyətdədir

Global internet şəbəkəsinin informasiya məkanına anakur.az adlı yeni ictimai-ekoloji xəbər portalı daxil olmuşdur. Xəbər portalının əsas məqsədi dünyada və ölkəmizdə baş verən ekoloji yeniliklər barədə maarifləndirici məlumatlar vermək, həmçinin, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi və ekoloji siyasətin təbliği, cəmiyyət həyatının aktual məsələləri, vətəndaş cəmiyyəti, bölgə yenilikləri, ədəbi-bədii və digər maraqlı yeniliklərlə izləyicilərini məlumatlandırmaqdir. Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət

Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Ana Kür" Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən 2020-ci ildə icra olunan "Fəal istirahət və ekoturizmin təbliği istiqamətində tədbirlərin təşkil" layihəsi çərçivəsində yaradılmışdır. Sayt "az" dövlət domenini ilə fəaliyyət göstərən çox az xəbər portallarından biridir. Bu saytın fəaliyyətinə Naqliyyət, Rabitə və Yüksək Texnologiyalar və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri müsbət rəy vermişlər. Sentyabr ayının son ongünlüyündə fəaliyyətə başlayan anakur.az saytı Azərbaycan Respublikasının Prezidenti, Ali



Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun xilaskarlıq missiyası barədə Müdafiə Nazirliyinin məlumatlarını, cəbhə xəbərlərini, dövlət başçımızın çıxışlarını vermiş, şəhidlərimizin həyat yolunu işıqlandırmışdır. Sayt ictimai əsaslarla işləyir və ciddi informasiya daşıyıcısı olan hər kəsi əməkdaşlığa dəvət edir. Bölgələrdə, xüsusən Kürboyu arazilərdə baş verən hər bir yenilik bizim üçün çox maraqlıdır. Saytın baş redaktoru Məlikov Rüstəm Sadiq oğludur. Saytın əlaqə telefonlarını qeyd edirik: 050-381-15-42; 050-240-36-52.

ANA KÜR

İctimai, ekoloji maarifləndirici qəzet

Təsisçi və baş redaktor:

R.S. Məlikov

Redaksiya kollektivi

ictimai əsaslarla çalışır

İcraçı direktor-Leyla Nəsirova,

AJB-nin üzvü.

Qəzet Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyində qeydə alınmışdır:

№ 10/ M-4153.

KapitalBank Salyan r-n filialı,

kod: 200435

VÖEN № 9900003611

M/H № 0137010001944

SWIFT AIBAZ 2x

VÖEN №7000403892

H/h № AZ20AİB

38210019444300309143

Qəzet "Ana Kür"-də yığılıb

və "B-Z" nəşriyyatında

çap edilmişdir.

Ünvan: AZ 5200 Salyan ş.

Y.Xankişiyev küçəsi-22.

Telefon: 050-381-15-42.

E-mail: ana-kur2011@mail.ru

Tiraj: 200 ədəd.

Müəlliflərə redaksiyanın

mövqeyi uyğun gəlməyə bilər.